

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ EMLÖR AKADEMİYASI
KİBERNETİKA İNSTİTÜTU
İNFORMASIYA TEKNOLOGİYALARI İNSTİTÜTU

«İnformasiyalasdırma, Kibernetika və
informasiya texnologiyalarının müasir problemləri»

Respublika elmi konfransının

(Bakı, 28-30 aprel 2003 il)

ƏSƏRLƏRİ

I CİLD

**İNFORMASIYA TEKNOLOGİYALARININ
NƏZƏRİ VƏ TƏTBİQİ PROBLEMLƏRİ**

NƏZARƏT VƏ İDARƏETMƏ SİSTEMLƏRİ

və s.

Deyilənlərin realizə edilməsi üçün biliklər bazasından istifadə edilmiş ve bilik produksiyaları işlənib hazırlanmışdır. Bilik produksiyaları ümumi şəkildə aşağıdakı kimi göstərə bilər:

$$\begin{aligned}
 & G_1 [\text{and } Q_1] [\text{and } G_2 [\text{and } Q_2]] [\text{and } \dots] [\text{and } G_n [\text{and } Q_n]] [\dots] \\
 & [\text{and if } \alpha_n \text{ then } [\text{if } \alpha_{n+1} \text{ then } \dots G_{n+1} [\text{and } Q_{n+1}] [\text{and } \dots] \\
 & \quad \quad \quad \text{else } \dots] G_{n+2} [\text{and } Q_{n+2}] [\text{and } \dots] \\
 & \quad \quad \quad \text{else } [\text{if } \alpha_{n+k} \text{ then } \dots G_{n+k} [\text{and } Q_{n+k}] [\text{and } \dots] \\
 & \quad \quad \quad \text{else } \dots] G_{n+k+1} [\text{and } Q_{n+k+1}] [\text{and } \dots]
 \end{aligned}$$

burada Q_i əməliyyatı, G_i bank əməliyyatına uyğun qəbul edilir, α_n – n sayılı məntiqi ifadədir. Məntiqi ifadə xüsusi halda verilənlər bazasına müraciəti, hesab ifadələri generatoruna müraciəti və ya istifadəçiyə sorğunu ifadə edə bilər.

UOT:681.3 S.H.ABDULLAYEV, R.H.BABABƏYOV

**AZƏRBAYCAN MİLLİ ELİMLƏR AKADEMİYASININ TƏŞKİLATLARI ÜÇÜN
KORPORATİV ŞƏBƏKƏ MÜHİTİNDƏ AVTOMATLAŞDIRILMIŞ
İNFORMASIYA SİSTEMİNİN İŞLƏNMƏSİ**

(AMEA İTİ)

Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) başlıca vəzifəsi EA-nın bölmə və institutlarında elmi-tədqiqat işlərini, ümumiyyətlə respublikada elmin inkişafını təşkil və temin etmek, bütün elmi müəssisələrin və ali məktəblərin bu sahədəki fealiyyətini əlaqələndirmek və istiqamətləndirməkdən, Azərbaycanı xarici ölkələrdə elmi-texniki fealiyyət sahəsində təmsil etməkdən ibarətdir.

AMEA-nın idarəetmə sisteminde əsas məqsəd təbiət, cəmiyyət və insan haqqında yeni biliklərin aşkarlaşması, EA-nın idarə və təşkilatlarında aparılan elmi-tədqiqat işlərinin səmərəliliyini yükseltmək, iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə və inkişafına nail olmaqdır. Belə idarəetmə sisteminin səmərəli fealiyyəti yalnız müasir kompüterlər bazasında, yeni informasiya texnologiyalarından istifade edilməklə mümkündür.


Bu məqsədlə korporativ şebeke mühitində AMEA-nın idarə və təşkilatları üçün informasiyaların avtomatlaşdırılmış işlənilməsi (İAİS) və korporativ informasiya sistemlerinin (KİS) yaradılması nəzərdə tutulur.

Yaradılan korporativ informasiya sistemlərinin başlıca vəzifəsi AMEA-nın idarəetmə funksiya və məsələlərini avtomatlaşdırmaq, informasiyaların yüksək keyfiyyət və dəqiqlikde işlənilməsini, rəhbərliyə və digər istifadəçilərə vaxtında çatdırılması üçün funksional əlamətlər üzrə piləvari struktur üzrə informasiya mübadiləsini təmin etməkdir.

AMEA-nın idarə və təşkilatlarında idarəetmə funksiyalarını və məsələlərini avtomatlaşdırmaq üçün lokal hesablama şəbəkəsi (LHS) əsasında yaradılan İAİS-lərin funksional elementləri kimi avtomatlaşdırılmış iş yerləri (AİY) layihelendirilir. (şək.1)

AİY təşkilatı-texnoloji və program-texniki hesablama kompleksi olub, əsas vəzifəsi kompüterlərdən istifadə etməklə vaxtin real miqyasında programçı olmayan mütəxəssislərin (POM) funksiyalarını "çevik" avtomatlaşdırmaqdır.

LHS-si kiçik məsafələrde yerləşən (bir kilometrə yaxın) kompüterlər arasında informasiya mübadiləsini təmin edir, birgə işləmek üçün istifadəçiləri birləşdirir.



Şəkil 1. AMEA-nın idarə ve təşkilatların tipik struktur sxemi

AİY-lərinin qurulmasının əsas konsepsiyası POM-in iş yerlində informasiyaların fərdi avtomatlaşdırılmış işlənilməsini, təmin etməklə AİY-lərinin korporativ informasiya şəbəkələrinin yaradılmasından ibarətdir.

Ümumiyyətə Avtomatlaşdırılmış İformasiya Sistemlərinin yaradılması aşağıdakı prinsiplərə əsaslanır:

- POM-ləri intellektual səviyyələrini yüksəltməklə və onların apardıqları hesabların fərdiliyi;
- etibarlılıq və səmərəliliyin təmin olunması;
- AİY-lərinin işlənilməsi, tətbiqi və fəaliyyətə əlaqədar bütün məsələlərin kompleks işlənməsindən ibarət olan sistemlilik;
- layihə qərarlarının tipikləşdirilməsi;
- sistemin inkişafı, funksiyaların daim elave olunması və yenileşmesi, onların təminatı (texniki, informasiya və program vasitələri) hissələrinin genişlənməsi;
- sistemin yaradılmasında mərhələlik;
- yaradılan informasiya sisteminin digər AIS-lərlə qarşılıqlı və birgə fəaliyyəti.

Korporativ şəbəke mühitində AMEA-nın idarə və təşkilatlarında idarəetmə funksiyalarının həlli üçün AIS-lərinin layihələndirilməsində o fakt nəzərdə

tutulub ki, belə sistemlərin istifadəsindən en böyük səmərə, onların, AMEA idarəetmə aparatının İAİS-lərlə qarşılıqlı və birgə fəaliyyətinin təmin olunması şəraitinde mümkündür. Bu zaman hər şöbə öz funksiyalarını yerinə yetirmək üçün qarşılıqlı informasiya mübadiləsini yerli şöbələrlə LHŞ-si vasitəsilə, pilləvari struktur üzrə paylanmış informasiya bazaları və uzaq məsafədə yerləşən digər istifadəçilər ilə korporativ şəbəkə vasitəsilə təmin ediləcəkdir.

Ümumiyyətə yaradılan İAİS-lərin strukturu funksional və təminatlı hissədən ibarətdir. Sistemin funksional quruluşu idarə və müəssisələrin təşkilatı strukturu əsasında, funksional əlamətlərə görə təyin olunub altsistemlərdən ibarət olur. Tipik olaraq belə altsistemlərdən: "Karguzarlıq xidməti", "Kadri", "Mühasibat", "Elmi işlər", "Kütüvəni informasiya xidməti", "Arxiv" və "Anbar"-ı qeyd etmək olar. Bu altsistemlərdə təşkilatın şöbə və bölmələrinin işlərinə uyğun olaraq idarəetmə funksiyaları qruplaşdırılır və onların avtomatlaşdırılması üçün informasiya, program və texniki təminatları birgə fəaliyyət göstərir.

Texnoloji aspekt baxımından informasiya Sistemlərini idarə aparır, eləcə də texniki-iqtisadi informasiyalar, onların texnoloji işlənməsi üsullarına və vasitələrinə bölmək olar. Idarə aparatını ayırsaq, qalan elementlər verilənlərin Avtomatlaşdırılmış Informasiya texnologiyasını (AİT) əmələ getirir.

AİT-nin funksiyaları onun strukturasını təyin edib aşağıdakı proseduralardan ibarətdir: verilənlərin toplanması və qeydiyyatı; informasiya massivlərinin hazırlanması verilənlərin işlənilməsi, yığılması və saxlanması; nəticə informasiyasının formalasdırılması; verilənlərin yaranması mənbəindən işlənilməsi yerine, neticələri isə idarəetmə qərarlarını qəbul etmek üçün informasiya istifadəçilərinə ötürülməsi.

Baxılan predmet sahəsinin real şərtlərində irəli gələn əsas tələblər AİT üçün aşağıdakı kimi formalasdırılmışdır:

- verilənlərin toplanması və işlənilməsi əməliyyatlarının layihələndirilməsində sistemlilik prinsipine reayet olunması. Belə prinsip idarəetmə obyektinə nəzərən xarici və daxili informasiya axınlarına bölünməyi nəzərdə tutur.
- "klient-server" texnologiyasının köməyiyle yerinə yetirilen idarəetmə funksiyalarının və məsələlərinin qəbul edilmiş bölünmələrinə uyğun olaraq verilənlərin toplanması və ilkin işlənilməsi vasitələrinin paylanmış istifadəsi.
- idarəetmə obyektiinin vahid mentiqi – informasiya modelinin reallaşdırılması üçün AİT-nin yönümlü olması.
- AMEA-da istifadə olunan paylanmış informasiya bazaları, program vasitələri və digər istifadəçilər arasında informasiya mübadiləsinin korporativ şəbəkədə təmin olunması.
- kağızsız sənəd dövriyyəsinin istifadəsi.
- informasiya təhlükəsizliyinin təmin olunması və informasiyalara yaxın buraxılmağın (müraciət etmə) sanksiyalasdırılması.
- korporativ şəbəkədə masstablılıq, məhsuldarlıq və idarəolunma təmin olunmalıdır.

Yaxşı masstablaşdırma onun üçün zəruriyidir ki, çox qüvvə sərf etmədən həm şəbəkədə işleyen istifadəçilərin sayını dəyişmək, eləcə də tətbiqi program təminatını dəyişmək mümkün olsun. Şəbəkədə yüksək məhsuldarlıq əsasən müasir program təminatının normal işləməsi üçün tələb olunur. Nəhayət, şəbəkə kifayət qədər asan idarəolunan olmalıdır ki, müəssisənin daima dəyişən tələbatını ödəmək üçün tənzimləmək mümkün olsun.

- şəbəkə arxitektura qərarlarının qiymətləndirilməsi. Belə ki, şəbəkəni

qurmağa başlamazdan əvvəl onun arxitekturasını müəyyənləşdirmək, və istismarda olan şəbəkənin telekommunikasiya infrastrukturunu nəzərə almaq lazımdır.

AlT-ə ireli sürülen yuxarıda qeyd olunmuş bu tələb və şərtlərin yerinə yetirilməsi üçün sistemin layihələndirilməsində müasir kompüter – program kompleksləri və rabitə vasitələrindən istifadə olunur.

ƏDƏBİYYAT

1.M.Кульгин. Энциклопедия технологии корпоративных сетей. Москва 2000

2.Р.М. Алгулиев. Методы синтеза адаптивных систем обеспечения информационной безопасности корпоративных сетей. Москва 2001 (монография)

3. AMEA-nın korporativ informasiya sisteminin yaradılması. (Layihə materialları 2003)

УДК 528.852:519.7 С. Р.ИБРАГИМОВА

РАЗРАБОТКА НОВЫХ МАТЕМАТИЧЕСКИХ МЕТОДОВ ПОВЫШЕНИЯ ТОЧНОСТИ ТРАНСФОРМИРОВАНИЯ РАСТРОВ (ИКИПР АНАКА)

Основными источниками ошибок растрового изображения являются нелинейная деформация основы, погрешность сканирующего устройства, наклон снимка, несоответствие масштаба снимка масштабу создаваемой карты, а также поправки за рельеф, кривизну Земли и т.д.

Целью трансформирования раstra является устранение этих ошибок. Большинство методов трансформирования растровых изображений (далее растр) предполагают получение набора параметров трансформирования по набору опорных точек. Наиболее часто используемым является получение параметров трансформирования по методу наименьших квадратов. При этом получаемые параметры позволяют выполнять трансформирование с определенной ошибкой. Следовательно, изображение опорной точки на трансформированном растре, отличается от ее истинного положения. Увеличивая число опорных точек и количество измерительных итераций можно снизить величину расхождения. Но даже при значительном увеличении числа опорных точек не удается получить параметры трансформирования позволяющие получить нулевую ошибку. В тоже время, продолжительность процесса трансформирования растрового изображения напрямую зависит от количества опорных точек.

Необходимо дополнительно сказать о создании цифровых растровых карт, получаемых в результате "спивки" нескольких растр. Ошибки в полосе "спивки", по сравнению с ошибками внутри одного снимка, возрастают, поскольку каждый растр трансформировался по своим параметрам. Обычно имеет место сдвиг изображения на границе растр, даже при наличии общих опорных точек между ними.

Для повышения точности трансформирования и устранения ошибок применяем метод трансформирования раstra. Суть метода состоит в разбиении исходного раstra на отдельные участки и последующего трансформирования каждого участка. При этом алгоритм трансформирования обеспечивает сведение изображения на границах участков. Это свойство алгоритма используется при